

“Saralmayan yarpaqlar” silsiləsindən

Həmişəyaşıl seirların şairi

Adamlar var, danışmir, dinmir. Sənə elə gəlir ki, dünya dağılır, amma onun tükü tərpənmir. Bir az dərinə gedirsən, görürsən ki, dağilan dünyanın dəndlərini ahənruba kimi özünə çəkib. Dünyanın ağrısı onun sinəsində ocağa çevrilib və sən demə, elə dağilan dünya gözünün qabağında olan, sənə görə tükü tərpənməyən bu insanların özünüñ dünyasıdır.

Həmişə mənə elə gəlib ki, Dilsuz Musayev dünyadan üçdə alacağı olmayıb, beşdə də verəcəyi olmayan bir kimsədir. Çünkü onun kənardan baxanda donuq görünən siması asanlıqla onu görən, görmək istəyən kimseyə “gəl məni oxu” demir. Amma bir az dərinə gedəndə, yəni müşahidə dərinliyinə gedəndə görürsən ki, asta-asta, sanki emosiyasız, həyacansız hisslərinin, duyularının gizlədilə-gizlədilə üzə çıxan cümlələri onun kimliyindən qədərincə məlumat verir. Sözünün mənətiqi, abır-həya dəyəri, sakit temperamenti... onun əslində kamıl həyat bilicisi olan insan gücündən xəbər verir. Amma, əlbəttə, bizim məqsədimiz Dilsuz Musayevin canlı xalq təbirinə desək, bir insan gücünün asib-kəsməyindən danişmaq deyil. Onun ilk baxışdan görünməyən, amma müəyyən məqamlarda yeraltı fəkanlar kimi üzə çıxan poetik imkanlarından danişmaq onun şair kimliyinə güzgü tutmaq, əgər bacarsaq, əsas məqsədimizdi. Bəri başdan deyim ki, bu çətindir; əsaslı tədqiqat tələb edir. Zəngin həyat yolu keçmiş bir şairin həm özünün poetik mühiti, həm də müxtəlif xalqların dillərindən tərcümələrlə görünən şair kimliyi asanlıqla bir yazının içində araya gələ bilməz. Mayya Rumyankseva, İlakli Abaşidze, Revaz Margiani, Muxran Macavariani, Miko-la Bajan, Mixail Stelmax, Yanka Kupala, Robert Rojdestvenski, Aleksandr Babrov, Rəzzəq Abdürəşid, Aleksandr Qriç, Atamurad Atabayev, Mariya Safonova... bunlar Dilsuz Musayevin Azərbaycandan kənar, əgər belə demək mümkünsə, yad mühitdən tərcümə etdiyi şairlərdir və bizim şairimiz onları Azərbaycan dilində danişdirib. Hələ onun xarici dillərdən tərcümə elədiyi nasırlar haqqında məlumatı sadalamalı olsaq, söz uzanar.

Dilsuz Musayev publisist yaradıcılığı ilə də qədərinə görünən müəllifdir. Tarixi-ədəbi-publisistik əsərləri ilə də 70-80-ci illərinin oxucularının yaddaşında unudulmaz obrazını yaradıb. Poetik yaradıcılığında da çox janrlı, məzmunca müxtəlif yönümlü poetik əsərləri ilə Azərbaycan ədəbiyyatında öz mövqeyini kifayət qədər müəyyənleşdirib.

Bütün hallarda Dilsuz Musayev lirik poeziyamızın ən həssas qatlarında ustalıqla qələm işlədir. Lirik hissələrin, duyuların dilini bildiyini, ən fərdi insan duyularını ümumiləşdirmək gücündə olduğunu poetik örnəkləri ilə üzə çıxara bilir.

(Davamı 14-cü sahifədə)

11 avqust 2021-ci il


(Əvvəli 1-ci sahifədə)

Hələ 2013-cü ildə nəşr olunan kitabının son üz qabığında verilmiş iki bəndlik şeiri onun nə qədər müüməkkənlilik usta olduğunu kifayət qədər təsdiq edir:

*Qayalar üstündə qarib neyəm mən,
Nağməm daş yuxul, daş bayatlı,
Dünəndən bu gəna bir gileyəm mən,
Murad istəyirəm - ağ at sovgatlı.*

*Bir sirlə dünayam - oxuyan olsa,
Deməyin əyilib, sinibdi qəddim.
Bir əlvən xalıtyam - toxuyan olsa,
Mənim ilmələrim qədimdən qədim.*

Tekce bu iki bəndi təhlil etmək, söze çəkmək, Dilsuz Musayevin bir şair istədañdan xəbər vermir, həm də onun min illerin mənə yüksək bir neçə misralının içine yiğmaq güründən xəbər verir. Biz bu iki bəndin ehtiva etdiyi mənə yüksək arxasında sürünmürük. Bu misraların içində yiğilmiş mənə bizi də özü ilə



yevin - Dədə Camalın dediklərini ele özümin de anlamağım kimi qəbul edirəm: "İnsan doğuldugu gündən həyatının sonuna qədər ata yurduna, ata ocağına borcludur. Bu borc müqəddəs bir varlıq kimi həmişə onunladır. Ata ocağının istisi, hərərəti heç zaman yaddan çıxmır. "Ata həsrəti" şeiri bu qəbildəndir. Atasını vaxtsız itirmiş bir şair üçün bundan böyük bir derd ola bilməz: *Şəklinə baxıram fikirli, dalğın,*

Haşırın buz olub dondurur manı.

Ömrün qurx başını basa vurmadın,

Ay ata, bu nisgil yandırır məni.

Şair bezen xəyalə dalır. Atasız daş-dıvar da ona qərib görünür. Sağlığında nəvə görməyən atasının yuxularda nəvəsinə pay göndərməsi bir qədər adı səslənəsə də, burada böyük bir dərkələnməz hikmət yaşıyır". Bu sözlər Dədə Camalın Dilsuz Musayevin "Qəlbimdə göyərən vətən" (2013) kitabına yazdığı "Ön söz"den götürülüb. Bu da bir göstəricidir ki, Dilsuz Musayev tekce şair kimi yox, həm də yurda, nəsli, anenəye, tarixə nə qədər sadəqətli oğuldur, nə qədər milli ruhlu qələm sahibidir. Əlbəttə, Dilsuz Musayev bütün hallarda yaradıcılığı boyu mənəsub olduğu xalqa ruhu ilə, varlığı ilə boy atlığı vətəna borclu olduğunu təsdiq edir və yaratdığı, yazdığı ilə öz borcunu qaytarmağa çalışır.

Dilsuz Musanın poetik düşüncəsində vətən daimi göyərəməkdə olan, bitmekdə olan yaşıl ağacdır. Onun təbiəti, əslində, bu yaşıl ağacın getirdiyi ekoloji təmizlik üstündə harmoniyasını yaradır.

Dilsuz Musayev bir şair olaraq istədədi ilə tarixləri qovuşdırda bilir, zamanları bir-birinə bağlaya bilir.

Həmişəyaşıl şeirlərin şairi

bərabər karvanına alır. Səhralardan keçirir. Ürək dağlarından adladır və nikbin bir ovqat üstə kökləyir. İnanırıq ki, bize ruhunun, mənevi gücünün telqini ilə yol açan müəllif həm tarix kitabıdır, həm bu günün əyani vəsaitidir, həm Qobustan qayasıdır, həm də bu gün dünya ilə danişan Azerbaycandır. Onun təbiəti o qədər rəngarəng, o qədər cəzbəlidir ki, onun mühitindən kənardan qalmaq olmur.

Bezən deyirler ki, Dilsuz Musayev qədər sakit temperamətlə adamların ürək ağrısı olmur, elbəttə, səhəbət Dilsuz Musayevdən getmir. İlk baxışdan, kənardan müşahidə ilə "tükü tərəpnəməyən" insandan səhəb gedir. Amma Dilsuz Musayevin daş səkitliyi fonunda onun hansı ağrularla yaşadığını tekce onun öz sözündə görmək olar:

*Bada vermadılər ömrü babalar,
Hər qəfil zərbəyə dözdülər mətin.
Düşmənlə üzbüüz gəlməyə nəvar!
Satıldandan, nadandan gorunmaq çətin.*

*Nədən bəyənmirsən sən öz dilini,
Eh, nələr görmədi bu odlar yurdur!
Bir elin qeyrəti Qaçaq Nəbini
Sənintək namərdər arxadan vurdur.*

*Kişilik qeyrətin paslanıb qında,
Günah göyərdirsən əmlənilə, bil.
Oğullar itirdik biz Qarabağda,
Barı gec da olsa bu ləkəni sil!*

Və ele bu bəndləri oxumaq da bəs edir ki, bilesen; Dilsuz Musa bu dünyani çalxalayan qlobal ziddiyətlərən, həm də ferdi ziddiyətlərdən necə qaynaqladığını görür.

Dilsuz Musa böyük ədəbi güclərin diqqət mərkəzində olub. Ustadımız, böyük filosof Camal Mustafa-

Onun bir "Vətən" şeiri var, ömrü kitabına yazılışı bir şeirdir:

Səni yağmaladı yağı əlləri.

Başın çox qovğalar çökəsi oldu.

İkiyə böülündün, o vaxtdan həri

"Gülüstan" tarixinə ləkəsi oldu.

Bəlkə də bir vaxt gələcək, hətta şairlərin öz zamanında olmasa belə, onlar üçün dəyər kimliyi indiki təbirle desək, bir pasport hazırlanacaq və o pasportda, yəni o kimlik sənədində - şəxsin vəsiqəsində (şəxsiyyət vəsiqəsində yox) şairin hənsi mənəvi dəyərlərə tapındığı yazılaçaq. Və o sənəd əgər yazılaçsa, onda elə Dilsuz Musa üçün bu dörd misra onun kimliyinə işq tutacaq:

Ən isti ocaqsan bu yer üzündə.

Səfadır, malhəmdir buz bulağların.

Gülər arzularım al gündüzündə.

Al-əlvən xalımı göy yaylaqların.

Dilsuz Musa günümüzün şairidir, nə qədər günümüzün şairidir, bir o qədər də tariximizin şairidir. Günü ilə tarixi bir-birinə qovuşmuş olan sonetkarları asanlıqla unutmaq mümkün deyil. Çünkü onlar, artıq sözləri ilə tarixə kök atıb, günümüzdə boy gösterir və əsas barını-bəhərini də gelecek nesilər üçün yetirib.

Dilsuz Musa mənə doğma şairdir, en azy, ruhi ilə, yaradıcılıq enerjileri ilə, daşıdığı ağrırlarla... bircə onu deyirəm, Dilsuz Musa düşünməsin ki, bu ağrırlar bir gün axıra çatmayacaq. Axıra çatacaq, o vaxt axıra çatacaq ki, gələcək nəsillərin, o nəsillərin ki, sözümüzü oxuyanda bizim hansı ağrırlarla yaşadığımızı duyacaq.

Əli Rza XƏLƏFLİ.
10.08.2021